



Nizaməddin Şəmsizzadə
professor,
Dövlət mükafatı laureati

Ədəbi proses bədii sistemindən, cərəyan və istiqamətindən, metod və üslubdan, janrından asılı olmayaraq, müəyyən zaman məsafəsində yazıçı, tənqidçi və oxucu arasında bədii əşər zəminində baş verən və onun vasitəsilə hərəkətə gətirilən xüsusi inkişaf formasıdır. Başqa sözlə desək, ədəbi proses yazılıma, oxunma, təhlil və təsvir kimi proseslərin həm daxili (struktural), həm də xarici əlaqələrin əsasında baş verən ədəbi-bədii inkişaf tipidir. Burada birləşdirici mərkəz, əsas obyekt bədii əsərdir. Ona görə ki, «incəsənət əsəri sənətin mərkəzi, onun ilkin fəqərəsidir: incəsənət aləmində hər şey onun ətrafında dolaşır» (Lukyanov Q.B.).

Ədəbi prosesi hərəkətə gətirən bütün qüvvələr-yazıçı, tənqidçi və oxucu məhz əsərə münasibətdə birləşirlər. Bu, təbiidi və mən bu yazida daha çox uzun illər məşğul olduğum bir sahənin - ədəbi tənqidin mövcud vəziyyətindən söz açmaq istəyirəm. Və elə bəri başdan demək istəyirəm ki, ədəbi məkanımızda bu gün bir tənqidsizlik mühiti hökm sürür. Konsepsiya bundan ibarətdir ki, «tənqid edir-sənə, deməli mənə qarışan».

Bu, çox yanlış bir münasibətdi. Tənqid anlayışı deyəndə ilk növbədə ədəbi tənqidini düşünürük. Mənim ustادım, böyük alimim Yaşar Qarayev (bu məqalə boyunca təbii ki, Yaşar müəllimin fikirlərinə tez-tez istina edəcəm, ona görə ki, Yaşar Qarayev mənim üçün meyardı) deyirdi ki, tənqid etmək üçün təkcə tənqidçi olmaq kifayət deyil. Tənqiddə ən bayağı hal layiq olmayanı tərifdi. Bu gün mən tənqiddə kəsici hissənin, yəni baltanın özünü görürəm, amma görürəm sapiyişinin əlində yox, özgənin əlindədi. Bu baltam, yəni tribunam tənqidçiyə vəriblər, o da başlayır nəsa bir söz deməyə. Və təbii ki, tənqidçi şəxsiyyətinə sahib ola bilməyənlər ədəbi proses haqqında kifayət qədər təsəvvürü olmadığı üçün müəyyən nəzəri fikirlərə əsaslanaraq ümumi mülahizələr irəli sürürlər. Bu, belə olmamalıdır. Tənqid məhz elə bir şeydir ki, o, konkretlik sevir. Tənqidçi hansı əsərə qiymət verir, tənqidçi hansı müəllifi tərif eləyir və tənqidçi niyə belə düşünür? Məsələ budur...

Ötən əsrin 60-70-ci illəri bizim ədəbiyyatımızın ən yaxşı dövrü idi. Birdən-birə çox qəribə bir azadlıq, özündərk çabası ədəbiyyatımızı əhatələmişdi. Təbii ki, şair və yazıçılarımızın belə bir coşarlı yaradıcılıq prosesinin başlamasına səbəb unudulmaz Heydər Əliyev idi. Ona görə ki, məhz Heydər Əliyev hakimiyyətə gələndən sonra bir çox basqıların qarşısını mərd-mərdanə ala bildi. Və Azərbaycan yazıçılarını qorudu; öz şəx-

Tənqiddə meyarsızlıq sindromu

siyyəti və cəsarəti ilə.

Bugünkü tənqid üç yerə bölmək olar; bir var yazıçı tənqid, bir var dilçi tənqid, bir də var həqiqi ədəbi tənqid. Bizdə yazıçı ədəbi tənqidinin ən yaxşı nümunələrini bu gün Anar, Elçin yaratdır. Çünkü Anarın «Nəsrin fəzası» mənim fikrimcə, yazıçı tənqidinin ən yaxşı nümunəsidir. Eyni zamanda xalq yazıçısı Elçin... Tənqid sahəsində bütün yazıqlarını müqayisə etmiş olsaq, Mehdi Hüseyn və Elçində ədəbi tənqid düşüncəsi daha güclüdü. Mən Elçin müəllimin nəşrini və dramaturgiyasını aşaqlamamaq istəmirəm. Eyni zamanda Mehdi Hüseynin. Amma məsələ burasındadır ki, bunlarda qəribə bir tənqidçi təfəkkürü də var; əsl yazıçı-tənqidçi təfəkkürü.

İndi bunları səciyyələndirək; məsələn, mən yazıçı tənqidində Anarı, Elçini ona görə qiymətləndirirəm ki, bunlarda nəzəri biliklə bərabər bədii yaradıcılığın təcrübəsi də var. Bədii yaradıcılığın təcrübəsi ədəbiyyata münasibətdə qarşılıqlı şəkildə, birləşdə iştirak edir. Və bunlar daha yaxşı duyurlar. Daha yaxşı dərk edirlər.

İkincisi, tənqid dilçi tənqididi. Bu tənqidçilər sırf linqistik məsələləri daha çox duyurlar. Məsələn, Ağamusə Axundov, Tofiq Hacıyev, Kamil Vəli Nərimanoglu, Kamal Abdulla, Nizami Cəfərov... Bunlar həm gözəl dilçi, həm də gözəl tənqidçilərdir.

Dilçi alımların arasından Nizami Cəfərovu fərqləndirmək lazımdı. Onun ayrıca bir yeri var. Çünkü o, həm də ədəbi prosesin içində olan adamdı.

Üçüncü qrupa daxil olanlar peşəkar tənqidçilərdir... Bunları da iki yerə bölmək olar. Bir var əsl tənqidçilər, bir də nəzəriyyədən tənqidə gələnlər. Ədəbiyyata nəzəriyyədən gələn tənqidçilərin qüsürü ondadı ki, onlar özlərinə hamidən yaxşı məlum olan nəzəriyyələri tətbiq edirlər ədəbi prosesə. Onların gücü çatır ki, ədəbi prosesin özünü təhlil etsinlər, mətnin özündən çıxış edərək əsərə qiymət versinlər. Onlar hətta mətnə müraciət edəndə də mətnsünas kimi müräciət edirlər, tənqidçi kimi yox.

Azərbaycanda altmışinci illərdə tənqid sahəsində böyük dönüş başlandı. Təsvir tənqidindən təhlil tənqidinə keçid oldu. Bu tənqidin əsasını qoydu Yaşar Qarayev, Asif Əsfəndiyev və Akif Hüseynli. Bir də Elçin Əsfəndiyev. Bu prosesi yetmişinci illərin axırlarında bizim nəsil davam etdirdi: Aydin Məmmədov, Nadir Cabbarov, Rəhim Əliyev, Şirindil Alişanlı, bu sətirlərin müəllifi və başqaları. Bu nəsil altmışinci illərdən təsvir tənqidinin təhlil tənqidinə keçməsi cəhdlərini proses kimi davam etdirdi. Həmin istiqamətdə aparılan mübarizə səksəninci illərin sonlarında yekunlaşdırıldı. Bundan sonra meydan hərəkatı baş verdi. İctimai hayatı da, ədəbiyyatda, fəlsəfi düşüncədə də, tənqiddə də... Bu barədə əvvəllər də yazmışam. Belə ki, altmışinci illərin ədəbi qəhrəmanları parlaq ulduzlar idi. Fəqət, onlar yaxın üfüqlərə hesablanmış parlaq ulduzlar idi. Bu qə-

rəmanlar səksəninci illərdə, xüsusilə meydan hərəkatında özlərini lider kimi aparırdılar. Və bu proses ədəbi meyarları, o cümlədən tənqidin də meyarlarını dağıtdı, yəni, hətta ədəbi tənqid də gücsüzləşdi. Və doxsanıncı illərdə müstəqilliklə bağlı yeni ədəbi mühit meydana gəldi. Azərbaycanlıq məfkurəsi daha önemli bir şəkildə önsə çıxdı. Bu mövzuda Anarın, Nizami Cəfərovun, Sona Vəliyevanın əsərləri meydana gəldi. Bu dövrə Anarın, Elçinin, Hidayət Orucuvun əsərlərində artıq ermənistən sindromu, tale məsələləri ilə bağlı maraqlı, çox aktual məsələlər qoyuldu.

Bu tipli əsərlər ədəbiyyatın yönünü dəyişdi və əlbəttə, bununla bağlı olaraq ədəbi tənqiddə yeni meyar axtarışları başladı.

Bir məsələyə xüsusi diqqət yetirilməsin istərdim ki, ədəbi tənqidin əsas problemi hər şeydən əvvəl estetik mahiyət və bədii meyar problemidir. Əgər tənqidin etstetiq meyarlari mövcud cari ədəbiyyatın bədii mahiyətinə qiymət verə bilmirsə, o cür tənqid bizə lazım deyil. Tənqidin metodoloji gücsüzlüyünün yaranması prosesi bu gün ədəbi həyatımızın ən kəsili cəhətlərindəndi. Vaxtil Marksist-Leninçi tənqid vardi, sonra sosialist ideologiyasının dəyirmanına su tökən bir tənqid formalarılmışdı, fəqət, elə bir zaman gəldi ki, azərbaycanlıq-türkçülük meyarlardan çıxış edən bir tənqid meydana çıxdı. Təssüf ki, yeni tənqid meydana çıxan kimi onun əlləri boş qaldı. Çünkü artıq, altmışinci illər ədəbiyyatı öz sözünü deyib qurtarmışdı.

Bu ədəbiyyatın dediklərini, qaldırdığı problemləri meydan hərəkatı təsdiq elədi. Meydانا çıxıb azadlıq tələb edən insanlar əslində altmışinci illər ədəbiyyatının qəhrəmanları idi. Imperiya çökmüşdü, bu imperiya ilə bağlı ədəbiyyatın, ədəbi tənqidin əli boşda qalmışdı. Ona görə ki, bizdə dissident ədəbiyyatı deyilən bir ədəbi mətn ələ gəlmirdi.

Bütün yaxşı cəhətləri ilə yanaşı, bizim ədəbiyyatımızın sovet basqılárına qarşı çox zəif çaba göstərməsi bu boşluqla öz ifadəsini tapır. Və tənqid burdan başlamalı. Mənim özüm də daxil olmaqla, bizim tənqidçilərimiz doxsanıncı illərdə tənqid qoyub nəzəriyyə və yaxud fəlsəfə ilə məşğul olmağa başladı. Bu, bizim tənqidçilərin, elə mənim özüm də başlıca günahımızdı. Ancaq niyə belə olmasının da öz gerçək səbəbləri var. Turgenevin bir məşhur sözü var, deyir ki, elə tarixi dövr olur ki, ədəbiyyat bödülük mənafelərindən daha böyük mənafelərə xidmət etməli olur. Bu zamandan etibarən bizim tənqidimiz daha çox azadlıq ideallarına xidmət etmək yoluyla getdi. Bu, tənqid xəyanət olsa da, yanlış bir yol deyildi. Çünkü zaman daha çox millətə xidmət etməyi tələb edirdi. Xüsusən, bir qəlb rahatlığı ilə qeyd etmək istərdim ki, həmin dövrə ulu öndər Heydər Əliyev azərbaycanlılığı dövlətçiliyə böyük bir ustalıqla tətbiq etdi və bu gün də dövlət səviyyəsində bu ideya sistemi şəkildə davam etdirilir. Bu gün ölkəmizdə aparılan bütün qlobal məsələlər azərbaycanlıq məfkurəsi yönündən aparılır.

Səmimi şəkildə qeyd etmək istəyirəm ki, bu gün ədəbi tənqid sahəsinə istedadlı insanlar gəlməkdədi. Bu sırada Rüstəm Kamalın, Tehran Əlişanoğlunun adlarını xüsusilə çəkmək istəyirəm. Baxmayaraq ki, onların ədəbi tənqidində nəzəriyyədən gələn elementlər daha qabarlıq görünür. Bir çox qadın tənqidçilərimiz də fəal şəkildə ədəbi prosesi gündəmdə saxlayırlar. Ancaq bütün bunlarla yanaşı, ədəbi tənqidimiz meyarsızlıq sindromu keçirir. Nəyə görə? Tənqid birinci növbədə ədəbiyyata xidmətdi. Rəhmətliq Kamal Talibzadə həmişə deyərdi ki, tənqidçi ilk növbədə həyətüşünə olmalıdır. Bizim bugünkü tənqidçilər həyatı bilmədiklərinə, ədəbiyyatda nəyin hardan gəlib hara getdiyini aydınlaşdırıbilmədiklərinə görə gücsüzdülər, yazdıqları boşluqdadı. Elə bil vakkum içində yazırlar. Məsələn, ədəbi tənqidə heç bir dəxli olmayanın biri bu gün götürüb məni tənqid edir... Ancaq heç özü də bilmir ki, niyə və nəyi tənqid edir... Tənqid etmək üçün hər şeydən əvvəl gərək ədəbiyyatçı olasan. Elə adamlar var ki, bütün mənalarda bir fransız dili müəllimi ola bilər, amma xarici dil bilmək ədəbiyyatşunas və yaxud tənqidçi olmağa əsas vermir. Tənqidçi olan kəs gərək istedadsız kəsərlərin şərkinə çevriləməsin. Ədəbi tənqid sahəsinə bu cür adamların gəlməsi çox təhlükəlidir. Tənqidçi öz istedadını düzgün yönəltməyi bacarmalıdır. Təssüf edirəm ki, indi bir kompüter, sayt tənqididə yaranır. Bütün dünyada insanlar kompüterdən öz səviyyələrini qaldırmaq üçün istifadə edirlər, bizdə adalarını tənqidçi, ədəbiyyatşunas qoyan elə adamlar da var ki, onlar ancaq bir-birini sancımaq, baltalaməq üçün. Bu, tənqidsizlik sindromunun ən ağır bələsidir...